

**SUVARMADAN ASILI OLARAQ YUMŞAQ BUĞDADA SORT,
MƏHSUL VƏ DƏNİN KEYFIYYƏTİ ARASINDA ƏLAQƏ**

S.İ.HÜSEYNOV

*Əkinçilik Elmi-Tədqiqat İnstitutu,
AZ1098, Sovxoz № 2, Pirşağı qəs., Bakı, Azərbaycan;
seyfullahuseynov1955@gmail.com*

**RELATIONSHIP BETWEEN VARIETY, YIELD AND
GRAIN QUALITY OF BREAD WHEAT DEPENDING ON IRRIGATION**

S.I.HUSEYNOV

Research Institute of Croup Husbandry; seyfullahuseynov1955@gmail.com

The article presents the results of research on gluten quantity and quality, protein content and other indicators of the grain of bread wheat varieties of our institute in Absheron during 2019-2020. The article also provides results of research on irrigation option that affects the productivity and quality of different types of bread wheat varieties. The structural elements of spike in bread wheat varieties under different water supply, plant yield, weight of 1000 grains, protein content in the grain, quantity and quality of gluten, as well as comparative relationship of grain yield per hectare were studied. The amount of protein in the grain of the studied bread wheat varieties in the optimal irrigation regime was changed within the range of 11.2-13.1%, and in the non-irrigated variant this indicator was changed within the range of 12.2-14.8%. In the grain of the studied wheat varieties, in the optimal irrigation regime, the vitreousness was changed within the range of 24.0-98.0%, and in the non-irrigated variant, this indicator was changed within the range of 26.0-100.0%. It was found that there is an inverse relationship between the amount of protein in the grain of studied bread wheat varieties and the protein yield per hectare, and a direct relationship between productivity and protein yield per hectare. According to the years of research, the amount of gluten and the quality of gluten are divided into groups. Varieties with high content of gluten and protein and more resistant to climatic conditions of Absheron region were found. The correlation between the amount of gluten and protein and the ratio of these values in the grains of bread wheat varieties were studied in different years. During 2019-2020, bread wheat varieties with high protein and gluten content and high quality were selected as Gunashli, Girmizi Gul 1, Gobustan, Azamatli 95 and Cumhuriyet 100.

Açar sözlər: yumşaq buğda, sort, dən, zülal, dənin keyfiyyəti, məhsuldarlıq, kleykovina

Ключевые слова: мягкая пшеница, сорт, зерно, белок, качество зерна, урожайность, клейковина

Keywords: bread wheat, variety, grain, protein, grain quality, productivity, gluten

GİRİŞ

Respublikamızın artmaqdə olan əhalisinin zülali maddələrə olan tələbatını ödəmək üçün dənlə bitkilərin dənində zülalın miqdarının artırılması hazırkı dövrdə alımlorin qarşısında duran ən böyük problemlərdən biridir. Bu problemin həlli ildən ilə daha da çətinləşir.

Respublikamızın buğda əkilən torpaq sahələri bir-birindən kəskin fərqlənən müxtəlif quraqlıq tiplərinə aid olan ərazilərdir. Ona görə də həmin torpaqların ümumi strukturu və bitkiyə lazımlı qida elementlərinin miqdarı bir-birindən kəskin fərqlənir [18].

Bu baxımdan həmin torpaq tiplərinə və torpaqlardakı bitkiyə lazımlı olan qida elementlərinə uyğunlaşa bilən xarici mühitin biotik və abiotik təsirlərinə davam gətirən, hər bir bölgə üçün bütün fizioloji, biokimyəvi göstəriciləri yüksək olan və yüksək məhsulun təminatını verən yumşaq buğda sortları yaradılmaqla, respublikamızda əhalinin yüksək və keyfiyyətli dən məhsuluna olan tələbatını ödəmək olar [7; 8; 11; 31].

Hər bölgədə potensial olaraq yüksək keyfiyyətli sortların çoxluğuna malik olmaqla, nəzərə almaq lazımdır ki, dənin keyfiyyət göstəricilərinin, canlı organizmlərin bütün digər əlamətləri və xüsusiyyətləri kimi, ətraf mühit şəraitinin təsiri altında dəyişikliyə məruz qalması təsdiq olunmuşdur [21; 30].

Buğda dənin istehsalının artırılması, onun keyfiyyətinin yaxşılaşdırılması ilə müşayiət olunmalıdır [17; 22]. Müasir səviyyəli seleksiya proseslərinin problemləri yüksək məhsuldarlığı və yaxşı dən keyfiyyətini özündə birləşdirən buğda sortlarının yaradılmasıdır [8]. Məlum olduğu kimi baxmayaraq ki, müəyyən hədd daxilində taxılın məhsuldarlığı və keyfiyyəti arasında məcburi tərs mütənasib ziddiyət yoxdur, bu göstəricilər arasında tərs mütənasib əlaqələr mövcuddur [17; 21; 23]. İstehsalat şəraitində yüksək keyfiyyətli buğda sortlarının alınması problemi əlverişsiz torpaq - iqlim şəraitinin əhəmiyyətli təsiri nəticəsində çətinləşə bilər. Müəyyən edilmişdir ki, kleykovina zülallarında azotlu maddələrin yenidən paylanması aktivliyi şimal-qərbdən cənub-şərqə doğru getdikcə artır [8]. Ədəbiyyat mənbələrinə əsasən yumşaq buğda sortlarının dənində kleykovinanın miqdarı 58% və daha yüksək faizə qədər ola bilir [8; 21].

Kleykovinanın keyfiyyəti onun fiziki xüsusiyyətləri ilə - xəmirin elastikliyi, gərilməsi, özlülüyü və s. ilə müəyyən edilir [14-16]. Kleykovinanın dəndə keyfiyyəti, miqdarına nisbətən daha çox irsi göstərici hesab olunur. E.D.Kazakova (2005) görə, buğda dənindəki kleykovinanın miqdarı becərmə şəraitindən 70%, keyfiyyəti isə sortun irsi xüsusiyyətlərindən 70% asılıdır. Qalan 30% asılılıq isə ətraf mühit və digər ekzogen faktorların payına düşür [4; 12].

Beləliklə, taxılın əmələ gəlməsi və dənin dolması dövründə quraqlıq şəraiti və ya kifayət qədər nəmliklə təminat (lakin həddindən artıq deyil) kleykovina zülallarının miqdarının daha çox artmasına səbəb olur [2; 3].

Aqrotexniki amillerdə buğda dəninin keyfiyyət göstəricilərinə müsbət dəyişiklik təsiri göstərir. Aqrotexniki tədbirlərin aparılmamasının nəticəsi, son illərdə ölkədə müşahidə olunan qeyri-ərzaq məqsədli 5-ci sinif buğda istehsalının artması prosesinə əsas səbəb ola bilir ki, bu da statistik məlumatlarla təsdiqlənir [1;12; 24]. Bir çox tədqiqatçılar bu meyli əkinçiliyin elmi əsaslarına diqqət yetirilməməsi nəticəsində bitkilər üçün əsas azot qidalanma mənbəyi kimi torpaqlarda humus ehtiyatlarının azalmaya doğru getməsi kimi izah edir [2; 3].

Buğda dəninin keyfiyyəti, əsasən bitkinin böyüməsinin və inkişafının son mərhələlərində azot gübrələrinin tətbiqindən çox asılıdır. Müəyyən edilmişdir ki, kifayət qədər azotlu qidalanma olduğu təqdirdə, buğda dənindəki kleykovinanın miqdarı 4-6% artırıla bilər [16; 25]. Hazırda mövcud istehsal şəraitində 1990-ci illə müqayisədə əkin sahələrinin hektarına düşən mineral gübrələrin və xüsusilə azot gübrələrinin istifadəsində azalma müşahidə olunur ki, bu da buğda dəninin keyfiyyətinə mənfi təsir göstərir [18; 22; 28].

Tədqiqatın əsas məqsədi yumşaq buğda sortlarında keyfiyyətli və yüksək dən məhsulunun əmələ gəlməsinin fizioloji biokimyəvi xüsusiyətlərinin öyrənilməsi və bu göstəricilərin məqsədyönlü seleksiya prosesində, yeni yüksək məhsuldar, yüksək keyfiyyətli, quraqlığa, şaxtaya, xəstəlik və ziyanvericilərə qarşı davamlı yumşaq buğda sortlarının yaradılması üçün seleksiyaçılara tövsiyələr verməkdir. Bununla ələqədar olaraq qarşıya qoyulan məqsədin həyata keçirilməsi üçün metodikaya uyğun olaraq Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron yardımçı təcrübə təsərrüfatında Beynəlxalq Seleksiya mərkəzləri CIMMYT və ICARDA-dan alınmış buğda genofondundan seçilmiş və hibridlaşmə yolu ilə alınmış 18 ədəd yumşaq buğda sortlarından ibarət iki variantda (I) optimal suvarma və (II) suvarılmayan variantlarında təcrübə qoyulmuş, seleksiya prosesində istifadə etmək üçün keyfiyyəti, texnoloji keyfiyyət göstəriciləri, məhsuldarlığı və digər göstəriciləri öyrənilmişdir.

MATERIAL VƏ METODLAR

Çıxışdan başlayaraq vegetasiyanın sonunadək fenoloji müşahidələr Kuperman metodu ilə aparılmışdır [13]. Dəndə azotun miqdarı Kjeltek™8200 FOSS firmasının istehsalı olan "Auto Distillation Unit" cihazının köməyi ilə modifikasiya olunmuş Keldal mikrometodu ilə təyin olunmuşdur. Azotun qiymətini zülala çevirmək üçün Nx5,7 əmsalından istifadə olunmuşdur [20].

Dəndə şüşəvarılık dəni bıçaqla yarıya bölgərək şüşəvari, unvari və yarımsüşəvariləri sayaraq faiz əvvələ üsulu ilə, kleykovinanın miqdarı nişastanı undan (axar suda yumaqla) ayırmalı alınan xəmiri tərəzidə çəkmək üsulu ilə, KDI-nin miqdarı İDK-1 cihazının köməkliyi ilə, sedimentasiyanın miqdarı isə yüksək molekullu zülal hissəciklərinin 2%-li sirkə turşusunda çökdürlülməsi və çöküntünün miqdarının ml-lə qeyd olunması üsulu ilə təyin edilmişdir [6] (DÜST, M., 1986). Yerli bərk buğda

sortlarının məhsuldarlığı və məhsulun bəzi struktur elementləri ilə dənin keyfiyyət göstəriciləri arasında korrelyativ əlaqə SPSS 16.1 programı vasitəsi ilə müəyyən edilmişdir [9].

Dənin keyfiyyət göstəriciləri 2015-ci ildə istifadəsi üçün təsdiqlənmiş seleksiya nailiyyətlərinin Dövlət reyestri, Ümumrusiya qüvvəli və qiymətli sortların keyfiyyətinin qiymətləndirilməsi mərkəzi tərəfindən qəbul edilmiş standartlaşdırılmış metodlara görə qiymətləndirilmişdir [5; 18].

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Yumşaq buğda sortlarının məhsuldarlığına, sünbüldün struktur elementlərinə və dəndə zülali maddələrin əmələ gəlməsinə müxəlif biotik və abiotik amillərin təsiri zamanı gedən proseslərin öyrənilməsi və məqsədyönlü seleksiya yolu ilə yeni yüksək məhsuldar, yüksək keyfiyyətli, şaxtaya və quraqlığa davamlı, xəstəlik və zərərvericilərə qarşı davamlı sortların yaradılması üçün tətbiq olunacağını nəzərə alaraq dəndə zülali maddələrin miqdarı təyin edilmişdir.

Tədqiq olunan yumşaq buğda sortlarının dənində optimal suvarma variantında zülalın miqdarı 11,2-13,1 %, suvarılmayan variantda isə 12,2-14,8% olmuşdur (cədvəl 1).

Tədqiq olunan yumşaq buğda sortlarının dənində optimal suvarma variantında zülalın miqdarı ən çox Qiymətli 2/17 (13,1%), Qobustan (13,0%) sortlarında, ən aşağı qiymət isə Xəzri (10,9%) və Nurlu 99 (11,2%) sortlarında qeyd olunmuşdur. Suvarılmayan variantda isə bu göstəricilər uyğun olaraq ən çox Qiymətli 2/17 (14,8 %), Günsəli (14,8 %) sortlarında, ən aşağı qiymət isə Nurlu 99 (12,2%), Xəzri (12,4%), Ruzi 84 (12,8 %) sortlarında olmuşdur (cədvəl 1).

Həm optimal suvarma variantında və həm də suvarılmayan variantda yumşaq buğda sortlarının dənində zülalın miqdarı, bir sünbüldəki dənlərin sayı $r = -0,329$, kütləsi $r = -0,281$ və eləcə də 1000 dənin kütləsi $r = -0,155$ ilə tərs mütənasibdir. Bu onunla əlaqədardır ki, optimallı suvarma variantında yaxşı inkişaf edən buğda dənlərinə karbohidratların axını zülali maddələrə nisbətən daha sürətli olur, suvarılmayan variantda isə karbohidratların gövdədən və yarpaqlardan dənə axını zəifləyir və zülali maddərin axını isə sürətlənir və ona görə də optimallı suvarma variantında bir sünbüldəki dənlərin sayı, kütləsi və 1000 dənin kütləsi artır və zülalın miqdarı isə azalır. Suvarılmayan variantda isə bir sünbüldəki dənlərin sayı, kütləsi və 1000 dənin kütləsi azalır və zülalın miqdarı isə artır. Bu həmçinin, apardığımız araşdırımalarla yanaşı, digər elmi araşdırılarda da öz əksini tapmışdır [7; 21].

Bəzi tədqiqatçıların apardığı işlərdən belə nəticə çıxarılmışdır ki, yüksək məhsuldar buğda sortlarının dənində yüksək miqdarda zülali maddələrin əmələgəlməsi üçün becərilən torpaqlarda kifayət qədər azotlu qida maddələri çatışır [7; 22].

Cədvəl 1

Suvarmadan asılı olaraq rayonlaşmış və perspektiv yumşaq buğda sortlarının dənində keyfiyyət göstəriciləri (Abşeron, 2019-2020-ci illər)

| Sortun adı | Təcrübənin variyantı | Dəninin kütləsi, q/m ² | 1000 dəninin kütləsi, q | Dəndə zülalın miqdari, % | Hök. zülal çıxımı, % | Sedimentasiya, ml | Sünbüldə dənin sayı, kütlo ad., q | Şuşəvariilik, % | Kleykovina, % | KDİ, c.g. |
|-------------------------------|----------------------|-----------------------------------|-------------------------|--------------------------|----------------------|-------------------|-----------------------------------|-----------------|---------------|-----------|
| Qiymətli 2/17 | I | 45,0 | 40,8 | 13,1 | 5,90 | 27,0 | 54,0 2,262 | 42,0 | 28,4 | 100,4 |
| | II | 40,8 | 39,6 | 14,8 | 6,04 | 37,0 | 42,4 1,669 | 44,0 | 34,8 | 102,3 |
| Talc 38 | I | 66,3 | 43,5 | 12,0 | 7,96 | 31,5 | 50,4 2,194 | 59,0 | 20,2 | 89,4 |
| | II | 55,9 | 37,6 | 13,0 | 7,27 | 36,0 | 39,2 1,176 | 46,0 | 31,2 | 96,1 |
| Əzəmətli 95 | I | 50,6 | 39,6 | 12,2 | 6,17 | 21,5 | 48,6 1,927 | 79,0 | 24,1 | 96,7 |
| | II | 31,2 | 32,5 | 14,5 | 4,53 | 35,0 | 36,8 1,310 | 95,0 | 30,2 | 94,8 |
| Nurlu 99 | I | 70,0 | 41,7 | 11,2 | 7,84 | 30,0 | 58,4 2,436 | 70,0 | 21,9 | 101,6 |
| | II | 55,9 | 34,5 | 12,2 | 6,83 | 30,0 | 57,0 1,965 | 68,0 | 26,6 | 93,0 |
| Qobustan | I | 66,3 | 42,3 | 13,0 | 8,62 | 33,0 | 56,4 2,387 | 38,0 | 28,6 | 97,4 |
| | II | 60,6 | 41,6 | 14,2 | 8,61 | 33,2 | 49,6 2,064 | 71,0 | 29,6 | 98,6 |
| Xəzri | I | 82,1 | 48,3 | 10,9 | 8,95 | 19,5 | 48,6 2,39 | 52,0 | 25,8 | 96,6 |
| | II | 51,0 | 45,0 | 12,4 | 6,33 | 19,5 | 43,0 1,94 | 58,0 | 29,6 | 104,4 |
| Qırmızı gül 1 | I | 70,0 | 39,7 | 12,6 | 8,82 | 22,5 | 48,4 1,894 | 30,0 | 25,2 | 86,7 |
| | II | 31,2 | 33,9 | 14,6 | 4,56 | 37,0 | 47,6 1,686 | 90,0 | 33,4 | 83,4 |
| Cümhuriyyət 100 | I | 75,4 | 35,7 | 11,5 | 8,67 | 18,0 | 59,8 2,60 | 51,0 | 22,0 | 88,8 |
| | II | 44,3 | 30,0 | 13,0 | 5,76 | 27,0 | 47,4 2,14 | 72,0 | 31,2 | 88,6 |
| Dayırman | I | 54,5 | 57,0 | 11,8 | 6,43 | 13,5 | 50,0 2,74 | 39,0 | 27,2 | 94,5 |
| | II | 39,4 | 49,4 | 13,3 | 5,24 | 22,5 | 44,6 2,05 | 53,0 | 30,6 | 97,1 |
| 24 th FAWWON IR 67 | I | 53,4 | 43,3 | 11,6 | 6,20 | 18,0 | 71,6 3,22 | 89,0 | 24,4 | 95,4 |
| | II | 33,0 | 36,3 | 14,0 | 4,62 | 15,0 | 43,0 1,56 | 88,0 | 29,8 | 103,2 |
| 2 nd FAWWON N97 | I | 61,0 | 39,5 | 12,0 | 7,32 | 28,5 | 39,2 1,548 | 70,0 | 23,4 | 99,2 |
| | II | 49,7 | 34,1 | 13,0 | 6,46 | 36,0 | 33,4 1,141 | 85,0 | 28,8 | 101,3 |
| 4 th FEWSN N50 | I | 55,1 | 46,8 | 12,2 | 6,72 | 23,5 | 63,0 3,423 | 44,0 | 25,8 | 97,6 |
| | II | 37,8 | 38,1 | 13,9 | 5,26 | 28,5 | 56,2 1,919 | 82,0 | 28,6 | 97,5 |
| Sartovskaya 29 | I | 46,2 | 32,9 | 12,2 | 5,64 | 30,0 | 48,0 1,013 | 87,0 | 26,8 | 89,9 |
| | II | 37,8 | 29,5 | 13,6 | 5,14 | 33,5 | 39,8 0,877 | 69,0 | 29,0 | 93,0 |
| Dağdaş | I | 61,9 | 40,0 | 11,7 | 7,24 | 24,0 | 48,6 2,376 | 71,0 | 25,2 | 96,3 |
| | II | 43,6 | 39,0 | 13,1 | 5,71 | 30,5 | 38,6 1,726 | 70,0 | 26,0 | 96,2 |
| Günəşli | I | 51,0 | 45,0 | 12,6 | 6,43 | 31,5 | 41,8 1,882 | 88,0 | 28,0 | 87,1 |
| | II | 34,7 | 39,9 | 14,8 | 5,14 | 41,9 | 40,6 1,622 | 90,0 | 35,6 | 92,9 |
| Ruzi 84 | I | 42,8 | 30,2 | 12,2 | 5,22 | 30,0 | 55,2 2,368 | 58,0 | 29,2 | 96,5 |
| | II | 50,6 | 27,1 | 12,8 | 6,48 | 32,5 | 41,6 1,268 | 82,0 | 30,4 | 106,9 |
| Pirşahin 1 | I | 60,6 | 34,3 | 12,4 | 7,52 | 22,5 | 39,8 1,297 | 64,0 | 27,2 | 99,3 |
| | II | 42,8 | 33,2 | 13,6 | 5,82 | 27,5 | 37,6 1,225 | 73,0 | 30,6 | 95,1 |
| Əkinçi 84 | I | 60,6 | 34,9 | 12,0 | 7,27 | 28,0 | 50,2 1,752 | 77,0 | 21,2 | 85,2 |
| | II | 42,8 | 33,3 | 14,4 | 6,16 | 34,0 | 49,9 1,734 | 84,0 | 28,0 | 99,7 |

Qeyd: I – suvarma variantı; II – suvarılmayan variant

Kleykovinanın miqdarı buğda dəninin keyfiyyətinin qiymətləndirilməsində istifadə olunan əsas göstəricilərdən biridir [9; 10]. Kleykovina, gliadinlər, gluteninlər və qeyri-zülali azotlu maddələrdən ibarət buğdanın zülal kompleksi ilə meydana gelir. Onun məhsuldarlığı zülalın miqdarı ilə korrelyasiya olunur,becərmə şəraitindən (torpağın məhsuldarlığı və gübərlərdən, aqrokimyəvi qulluqdan və hava şəraitindən) asılıdır və miqdarı: yaşda – 16 ilə 58%, quruda – 5 ilə 28% arasında dəyişir [19; 21; 27]. Yemləmə gübərlərinin təsiri ilə, daha sadə zülallar və qeyri zülali azotlu maddələr sayəsində, taxıldakı kleykovinanın miqdarı zülal fraksiyalarının miqdarını artırır.

Sort sınaqlarında tədqiq olunan buğda sortlarının əksəriyyəti dəndə kleykovinanın

miqdarının güclü dəyişikliyi ilə xarakterizə olunur (fərqlənmə əmsali 20%-dən çox olur) (cədvəl 1). Bu, əkilən buğda sortlarının çox vaxt yaxşı, genetik cəhətdən müəyyən edilmiş, dəndə kleykovinanın yüksək miqdarının əmələ gəlməsi imkanlarına malik olduğunu, müxtəlif ətraf mühit şəraitində isə bu reallaşmanın həmişə alınmadığını göstərir [19; 22; 26; 29].

Cədvəl 2

Suvarmadan asılı olaraq rayonlaşmış və perspektiv yumşaq buğda sortlarının dənində kleykovinanın miqdarının və keyfiyyət göstəricilərinin qrupları (Abşeron 2019-2020-ci illər)

| Sortun adı | Təcrübənin variyantı | Kleykovina, % 2019 | Qru pu | KDİ, c.g. 2019 | Qru pu | Kleykovina, % 2020 | Qru pu | KDİ, c.g. 2020 | Qru pu |
|---------------------------------------|----------------------|--------------------|--------|----------------|--------|--------------------|--------|----------------|--------|
| Qiymətli 2/17 | I | 29,4 | I | 100,9 | III | 27,4 | II | 99,8 | II |
| | II | 35,8 | I | 102,1 | III | 33,0 | I | 102,4 | III |
| Tale 38 | I | 20,0 | III | 90,3 | II | 20,4 | III | 88,4 | I |
| | II | 32,2 | I | 92,6 | II | 30,2 | I | 99,5 | II |
| Əzəmətli 95 | I | 25,0 | II | 100,5 | III | 23,2 | III | 92,9 | II |
| | II | 31,0 | I | 85,3 | I | 29,4 | I | 104,2 | III |
| Nurlu 99 | I | 22,6 | III | 99,3 | II | 21,2 | III | 103,9 | III |
| | II | 22,0 | III | 84,2 | I | 31,2 | I | 101,8 | III |
| Qobustan | I | 29,0 | I | 100,0 | III | 28,2 | I | 94,7 | II |
| | II | 29,6 | I | 93,4 | II | 29,6 | I | 103,8 | III |
| Xəzri | I | - | - | - | - | 25,8 | II | 96,6 | II |
| | II | - | - | - | - | 29,6 | I | 104,4 | III |
| Qırmızı gül 1 | I | 26,2 | II | 84,1 | I | 24,2 | II | 89,2 | I |
| | II | 28,4 | I | 80,9 | I | 28,0 | III | 85,8 | I |
| Cümhuriyyət 100 | I | - | - | - | - | 22,0 | III | 88,8 | I |
| | II | - | - | - | - | 31,2 | I | 88,6 | I |
| Dayırman | I | - | - | - | - | 27,2 | II | 94,5 | II |
| | II | - | - | - | - | 30,6 | I | 97,1 | II |
| 24 th FAWWON IR 67 (90-56) | I | - | - | - | - | 24,4 | II | 95,4 | II |
| | II | - | - | - | - | 29,8 | I | 103,2 | III |
| 12 nd FAWWON N97 (130/21) | I | 26,4 | II | 97,4 | II | 25,2 | II | 101,0 | III |
| | II | 28,8 | I | 100,7 | III | 28,4 | I | 101,9 | III |
| 4 th FEFWSN N50 (130/32) | I | 22,8 | III | 96,1 | II | 23,6 | III | 99,1 | II |
| | II | 28,0 | I | 99,2 | II | 26,4 | II | 95,7 | II |
| Saratovskaya 29 | I | 26,8 | II | 91,5 | II | 24,8 | II | 88,3 | I |
| | II | 24,0 | II | 90,2 | II | 24,8 | II | 95,7 | II |
| Dağdaş | I | 25,2 | II | 101,8 | III | 20,4 | III | 90,8 | II |
| | II | 26,0 | II | 100,9 | III | 24,0 | II | 91,6 | II |
| Günəşli | I | 28,0 | I | 87,1 | I | - | - | - | - |
| | II | 35,6 | I | 92,9 | II | - | - | - | - |
| Ruzi 84 | I | 29,2 | I | 96,5 | II | - | - | - | - |
| | II | 30,4 | I | 106,9 | III | - | - | - | - |
| Pirşahin 1 | I | 27,2 | II | 99,3 | II | - | - | - | - |
| | II | 30,6 | I | 95,1 | II | - | - | - | - |
| Əkinçi 84 | I | 21,2 | III | 85,2 | I | - | - | - | - |
| | II | 28,0 | I | 99,7 | II | - | - | - | - |

Qeyd: I – optimal suvarma variantı; II – suvarılmayan variant

Yumşaq buğda sortlarının dənində optimal suvarma variantında kleykovinanın miqdarı 20,2-29,2 %, suvarılmayan variantda isə bu göstəricilər uyğun olaraq 26,0-35,6% arasında dəyişmişdir. Tədqiq olunan yumşaq buğda sortlarının dənində optimal suvarma variantında kleyko-

vinanın ən çox miqdarı Ruzi 84 (29,2%), Qiymətli 2/17 (28,4%) sortlarında, ən aşağı qiymət isə Qırmızı gül 1 (13,2%), Tale-38 (20,2%) sortlarında olmuşdur. Suvarılmayan variantda kleykovanın ən çox miqdarı Günəşli (35,6%), Qiymətli 2/17 (34,8%), Qobustan (29,6%) sortlarında, ən aşağı qiymət isə Nurlu 99 (22,0%), Əzəmətli 95 (24,0%), Günəşli (25,6%) sortlarında olmuşdur.

Hər iki ildə az məhsul verən buğda sortları dənin tərkibində kleykovanın miqdarı yüksəkdir. Nəmliyin çatışmazlığı ilə, karbohidratlı maddələrin dənə daxil olması yavaşıyır və nəticədə əşəri məhsul əmələ gelir. Belə bir şəraitdə, torpaqda asan mənimənilən azot, dənin əmələ gəlməsi prosesində daha çox iştirak edir və buğda dənində daha yüksək miqdarda kleykovanın əmələ gəlməsini təmin edir [10; 19].

Cədvəl 3

Suvarma variantından asılı olaraq rayonlaşmış və perspektiv yumşaq buğda sortlarının dənində keyfiyyət göstəriciləri ilə struktur elementləri arasında korrelyasiya əlaqələri

| | Dənin kütləsi, q/m ² | Min dənin kütləsi, q | Dəndə zülalın miqdarı, % | Hek.zülal çixımı, s/ha | Sedimentasiya, ml | Sünbüldə dənin sayı. q | Sünbüldə dənin kütləsi, q | Şüşəvarılık, % | Kleykovanın miqdarı, % |
|------------------------------|---------------------------------------|-------------------------------|--------------------------------|------------------------------|----------------------|------------------------------|---------------------------------|-------------------|---------------------------|
| Min dənin kütləsi, q | .460* | 28 | | | | | | | |
| Dəndə zülalın miqdarı, % | -.655** | -.155 | | | | | | | |
| Hek.zülal çixımı, s/ha | .912** | .440* | -.380* | | | | | | |
| Sedimentasiya, ml | -.474* | -.214 | .679** | -.293 | | | | | |
| Sünbüldə dənin sayı. q | .329 | .356 | -.329 | .205 | -.338 | | | | |
| Sünbüldə dənin kütləsi, q | .429* | .578** | -.281 | .310 | -.264 | .671** | | | |
| Şüşəvarılık, % | -.492** | -.385* | .400* | -.504** | .311 | -.366 | -.426* | | |
| Kleykovanın miqdarı, % | -.648** | -.180 | .778** | -.394* | .628** | -.478* | -.317 | .152 | |
| KDİ, c.g. | -.242 | -.210 | .055 | -.262 | .118 | -.129 | .094 | .135 | .103 |

*0,05 ehtimallılıq səviyyəsində etibarlıdır, **0,01 ehtimallılıq səviyyəsində etibarlıdır.

N.N.Zaxarovaya (2015) görə, ətraf mühitin nəmlı şəraiti, qatlaşmış torpaq məhlulunda azotlu maddələrin azalma və yavaşıma səbəbindən, nəmlı torpaqlarda azotlu qidanın asanlıqla mənimənilə bilən formalarının tükənməsinə görə, nitrofikasiya proseslərinin sürəti zəifləyir və bu da dəndə zülali maddələrin yiğilmasının qarşısını ala bilər [10; 25].

Tədqiqatlardan göründüyü kimi, öyrənilən yumşaq buğda sortlarının çoxunda, becərmə şəraitinin təsiri ilə kleykovanın keyfiyyəti dəyişilmiş, I qrupdan II və III-ə və əksinə keçmişdir

Suvarmadan asılı olaraq yumşaq buğda sort, məhsul və dənin keyfiyyəti arasında əlaqə

(cədvəl 2). Payızlıq yumşaq buğda – Günəşli, Cümhuriyyət 100, Qobustan və Əzəmətli 95 sortlarının dənində kleykovanın keyfiyyət göstəricilərinin təzahüründə ümumilikdə sabitlik ilə xarakterizə olunur. Bütün tədqiqat illərində, kleykovanın keyfiyyəti I, II və III qrup olmuşdur. Dənin yetişməsi zamanı kleykovanın fiziki xüsusiyyətlərinin kleykovina zülallarının daxili quruluşundan (fəza quruluşu, konfiqurasiya, ayrı-ayrı makromolekullar arasındaki əlaqənin möhkəmliyi və təbiətindən) asılı olduğu güman edilir.

Kleykovanada S-S (disulfid) qruplarının üstünlük təşkil etməsi onun güclənməsinə, əksinə SH (sulfhidril) əlaqələrinin üstünlük təşkil etməsi isə kleykovanın zəifləməsinə gətirib çıxarı [8; 15]. A.N.Pavlova (1992) görə, nəm çatışmazlığı və dənin yetişməsi zamanı yüksək temperatur kimi xarici faktorlar, kleykovanın elastikliyini gücləndirməyə və artırmağa kömək edir [19].

Beləliklə, becərmə şəraiti ilə əlaqəli buğda dənindəki kleykovanın miqdarı göstəricilərinin dəyişikliyinin sortlar arasındaki fərqləri çox vaxt üst-üstə düşür [14; 19]. Tədqiqat illərində yaxşı keyfiyyətli (I qrup) kleykovina yalnız payızlıq yumşaq buğdanın – Günəşli, Qiymətli 2/17, Qobustan və Ruzi 84 sortlarında əmələ gəlmişdir.

Bütün tədqiqat illərində ən pis keyfiyyətə malik kleykovina göstəriciləri rütubəti 2020-ci ildə qeyd olunmuşdur. Payızlıq yumşaq buğdanın bütün sortları üçün təcrübələrdə KDİ-nin orta qiyməti 94,7-97,9 c.g., yəni kleykovanın keyfiyyətinin II-III qruplarına aiddir.

Alınan nəticələr, buğda dənin yetişməsi dövründə rütubət çatışmazlığı və orta dərəcədə yüksək temperatur, keyfiyyətli kleykovanın meydana gəlməsini üstünlük verdiyi qənaətinə gəlməyə imkan verir [16, 19]. Keyfiyyətli kleykovanaya malik olan buğda dənində stabil olaraq yüksək miqdarda kleykovina ilə dəndə kleykovanın yüksək sabit miqdarı, qiymətli buğda səviyyəsində onun yaxşı keyfiyyəti (kleykovanın miqdarı 25%-dən az deyil, kleykovanın keyfiyyəti isə II-qrupdan aşağı deyil), bütün tədqiqat illərində payızlıq yumşaq buğdanın Günəşli, Qiymətli 2/17, Tale 38, Əzəmətli 95, Nurlu 99, Cümhuriyyət 100, Pirşahin 1, Qobustan, Ruzi 84 sortlarında xarakterizə olunur (cədvəl 1).

KDİ-nin göstəricisinə görə yumşaq buğda sortları üzrə suvarılmayan variantdakı qiymətlər optimal suvarma varianatındaki KDİ-nin qiymətlərindən daha aşağıdır, yəni keyfiyyətlidir.

Yumşaq buğda sortlarında optimal suvarma variantında şüşəvarılık 30,0-88,0%, suvarılmayan variantda isə 44,0-95,0% arasında olub, həmçinin suvarılmayan variantda dəndə zülalın qiyməti ilə şüşəvarılık arasında düz mütənasib asılılıq $r=0,400^*$ mövcuddur.

Tədqiq olunan yumşaq buğda sortlarının dənində optimal suvarma variantında sedimentasiyanın miqdarı 28,0-31,5 ml, suvarılmayan variantda isə 21,0-48,0 ml arasında dəyişmişdir.

НӘTİCƏ

1. Becərmə şəraitindən asılı olaraq buğda dənindəki kleykovinanın miqdarının dəyişiklik fərqləri çox vaxt sortlar arasında üst-üstə düşür. Dənin əmələ gəlməsi və yetişməsi dövründə quraq şərait və ya kifayət qədər nəmlik (lakin həddindən artıq deyil) kleykovina züləllərinin artmasına səbəb olur.

2. Əksər yumşaq buğda sortlarında kleykovinanın keyfiyyətibecərmə şəraitinin təsiri altında I qrupdan II, III qrupa və əksinə keçməklə dəyişikliyə məruz qalmışdır. Buğda dəninin yetişmə dövründə nəm çatışmazlığı və orta dərəcədə yüksək temperatur, yüksək keyfiyyətli kleykovinanın əmələ gəlməsinə üstünlük verir.

3. Tədqiq olunan yumşaq buğda sortlarının dənində optimal suvarma variantında züləlin miqdarı 11,2-13,1 %, suvarılmayan variantda isə bu göstərici 12,2-14,8% arasında olmuşdur.

4. Yumşaq buğda sortlarının dənində optimal suvarma variantında şüşəvarılık 30,0-88,0%, kleykovinanın miqdarı 20,2-29,2 %, KDI-nin qiyməti 79,5-105,6 c.g., suvarılmayan variantda isə uyğun olaraq şüşəvarılık 44,0-95,0%, kleykovinanın miqdarı 26,0-35,6%, KDI-nin qiyməti isə 77,9-105,0 c.g. arasında dəyişmiş, dəndə züləlin miqdarı ilə kleykovinanın miqdarı arasında $r = 0,778^{**}$, şüşəvarılık arasında isə $r = 0,400^*$ düz mütənasib asılılıq mövcuddur.

5. Yumşaq buğda sortlarının dənində sedimentasiyanın miqdarı optimal suvarma variantında 28,0-31,5 ml, suvarılmayan variantda isə bu göstəricilər 21,0-48,0 ml arasında dəyişmiş və dəndə züləlin miqdarı ilə sedimentasiyanın miqdarı arasında düz mütənasib $r = 0,679^{**}$ asılılıq mövcuddur.

ƏDƏBİYYAT

1. Алтухов А.И. Повышение качества зерна – комплексное решение. //Зерновое хозяйство. 2004, № 7, с. 3-5.
2. Ахтариева М.К. и др. Роль наследственности и среды в формировании агрегирующей способности белкового комплекса зерна яровой мягкой пшеницы. //Научные ведомости Белгородского государственного университета. 2013, том 25, №24(167), с. 72-76.
3. Ахтариева Т.С. Формирование урожайности и показателей качества зерна раннеспельмыми сортами яровой пшеницы в условиях Северного Зауралья. – Тюмень: Изд-во ТюмГСХА, 2008. – 138 с.
4. Власенко Н.Г., Слободчиков А.А. Влияние фитосанитарных средств на содержание белка и клейковины в зерне среднеранних и среднеспельых сортов яровой пшеницы. //Сибирский вестник сельскохозяйственной науки. 2010, №4, с. 37-44.
5. Государственный реестр селекционных достижений, допущенных к использованию в 2015 г. Том 1. – М., 2015. – 455 с.
6. ГОСТ Р 54478-2011. Методы определения количества и качества клейковины в пшенице. Введ. 2013-01-01. – М.: Стандартинформ, 2012. – 23 с.
7. Гусейнов С.И. Белки зерна различных сортов пшеницы и их значение в селекции на качество. //Актуальные проблемы гуманитарных и естественных наук. 2015, №11-2, с. 57-61.
8. Долгодворова Л.И. Селекция мягкой пшеницы на качество. – М.: МСХА, 1986. – 31 с.

9. Доспехов Б.А. Методика полевого опыта (с основами статистической обработки результатов исследований). 5-е изд. перераб. и доп. М.: Альянс, 2014. 352 с.
10. Захарова Н.Н., Захарова Н.Г. Экологическая адаптивность сортов озимой мягкой пшеницы. //Вестник Ульяновской государственной сельскохозяйственной академии. 2015, №1(29), с. 15-19.
11. Исаичев В.А., Андреев Н.Н., Половинкин В.Г. Влияние макроэлементов и регуляторов роста на урожайность и качество зерна озимой пшеницы Казанская 560 в условиях Среднего Поволжья. // Вестник Ульяновской государственной сельскохозяйственной академии. 2015, № 3(31), с. 13-18.
12. Казаков Е.Д., Карпиленко Г.П. Пути совершенствования качества зерна. //Известия ВУЗов, Пищевая технология. 1995, №1-2, с. 19-23.
13. Куперман Ф.М. Морфофизиология растений: морфофизиологический анализ этапов органогенеза различных жизненных форм покрытосеменных растений. 4-е изд. перераб. И доп. – М: Выс. Шк., 1984. – 240 с.
14. Летяго Ю.А. Взаимосвязь содержания и качества клейковины с хлебопекарной силой муки пшеницы. //Современная наука – агропромышленному производству. //Междунар. науч. практик. конф., посвящ. 135-летию первого уч. завед. Зауралья, Александровского реального училища и 55-летию ГАУ Северного Зауралья. Тюмень, ФГБОУ ВО «Государственный аграрный университет Северного Зауралья», 2014, с. 39-41.
15. Мелешкина Е.П. О совершенствовании метода определения количества и качества клейковины в зерне и муке из пшеницы. //Междунар. науч.-практик. конф., посвящ. памяти В.М. Горбатова. М., ФГБНУ Федеральный научный центр пищевых систем им. В.М. Горбатова РАН. 2016, №1, с. 216-218.
16. Мустафина Р.А., Шахина А.С. Качество клейковины зерна озимой мягкой пшеницы. //Актуальные вопросы науки и хозяйства: новые вызовы и решения. //Сб. матер. L Междунар. студенческой науч.-практик. конф. Тюмень, ГАУ Северного Зауралья. 2016, с. 675-678.
17. Неттевич Э.Д. Урожай и качество зерна яровой пшеницы, выращенной в условиях Центрального региона России. //Доклады РАСХН. 1997, № 4, с. 3-4.
18. Немцов С.Н., Сабитов М.М., Никитин С.Н. Сохранение плодородия почв в Ульяновской области. //Земледелие. 2009, №7, 12-13.
19. Павлов А.Н. Качество клейковины пшеницы и факторы его определяющие. //Сельскохозяйственная биология. 1992, № 1, с. 3-15.
20. Плещков Б.П. Практикум по биохимии растений. 3-е изд. доп. и перераб. – М.: Агропромиздат, 1985. – 255 с.
21. Тоболова Г.В., Летяго Ю.А., Белкина Р.И. Оценка сортов мягкой яровой пшеницы по технологическим свойствам и биохимическим признакам. //Агропродовольственная политика России. 2015, №5(41), с. 64-67.
22. Шевченко, С.Н. Как обеспечить устойчивое производство зерна в Среднем Поволжье в условиях засухи. //Земледелие. 2010, № 2, с. 6-7.
23. Atchison J., Head L., Gates A. Wheat as food, wheat as industrial substance; comparative geographies of transformation and mobility. //Geoforum. 2010, vol. 41, p. 236-246.
24. Žilić S. et al. Characterization of proteins from grain of different bread and durum wheat genotypes. //Int. J. Molec. Sci. 2011, vol. 12(9), p. 5878-5894.
25. Jelena Tomica, Aleksandra Torbicaa, Ljiljana Popovicb, Nikola Hristovc, Branislava Nikolovsk. Wheat breadmaking properties in dependence on wheat enzymes status and climate conditions. //Food Chemistry. 2016, vol. 199, p. 565-572.
26. Johnson V.A. et al. Genetic advances in wheat protein quantity and composition. //Proc. IV Inter. Wheat Genet. Symp. Columbia, Missouri, USA, 1973, p. 547.
27. Livia Hajasa, Katharina A. Scherfb, Kitti Toroka, Zsuzsaima Bugyia, Eszter Schalla, Roland E. Pomsc, Peter Koehlerb, Sandor Tomoskozi. Variation in protein composition among wheat (*Triticum aestivum* L.) cultivars to identify cultivars suitable as reference material for wheat gluten analysis. //Food Chemistry. 2018, vol. 267, p. 387-394.
28. Šramková Z., Gregoráč E., Šturdíká E. Chemical composition and nutritional quality of wheat grain. //Acta Chimica Slovaca. 2009, vol. 2(1), p. 115-138.
29. Shewry P.R., Halford N.G., La Wandra D., The genetics of wheat gluten proteins. //In: Hall J.C.,

- Dunlap J.C., Fredman T. (eds.). Advances in Genetics. 2003, vol. 49, p.111-184.
30. Tie Liab, Xinhao Liuc, Xiwen Yang, Yongchun Lid, Chenyang Waiigd, Dexian He. Proteomic analysis of the impacts of powdery mildew on wheat grain. //Food Chemistry. 2018, vol. 261, p. 30-35.
31. Wrigley C. Wheat: A unique grain for the world. //In: Khan K., Shewry P. (eds.). Wheat chemistry and technology. 4th edition. St.Paul, Minnesota, USA, 2009, p. 1-6.

SUVARMADAN ASILI OLARAQ YUMŞAQ BUĞDADA SORT, MƏHSUL VƏ DƏNİN KEYFIYYƏTİ ARASINDA ƏLAQƏ

S.I.HÜSEYNOV

Əkinçilik Elmi-Tədqiqat İnstitutu; seyfullahuseynov1955@gmail.com

Məqalədə suvarmanın müxtəlif yumşaq buğda sortlarının məhsuldarlığına və keyfiyyətinə təsirinin öyrənilməsinə həsr edilən elmi tədqiqatlardan bəhs edilir. Müxtəlif su rejimi şəraitində yumşaq buğda sortlarında süməblün struktur elementləri, bitkinin məhsuldarlığı, 1000 dənin kütləsi, dəndə zülalın miqdarı, kleykovinanın miqdarı və keyfiyyəyi, həmçinin hektardan zülal çıxımı göstəricilərinin bir-biri ilə müqayisəli şəkildə əlaqəsi öyrənilmişdir. Məlum olmuşdur ki, tədqiq olunan yumşaq buğda sortlarının dənində zülalın miqdarı ilə hektardan zülal çıxımı və məhsuldarlıq arasında tərs mütənasib, məhsuldarlıq və hektardan zülal çıxımı arasında isə düz mütənasib asılılıq mövcuddur.

ВЗАИМОСВЯЗЬ МЕЖДУ СОРТОМ, УРОЖАЙНОСТЬЮ И КАЧЕСТВОМ ЗЕРНА МЯГКОЙ ПШЕНИЦЫ В ЗАВИСИМОСТИ ОТ ОРОШЕНИЯ

С.И.ГУСЕЙНОВ

Научно-Исследовательский Институт Земледелия; seyfullahuseynov1955@gmail.com

В статье представлены результаты научных исследований, посвященных изучению влияния на продуктивность и качество зерна различных сортов мягкой пшеницы. В различном водообеспечении в мягких сортах пшеницы изучалась сравнительная взаимосвязь между структурными элементами колоса, продуктивностью растения, массой 1000 зерен, количеством белка в зерне, а также выходом белка с гектара. Было обнаружено, что существует отрицательная зависимость между содержанием белка в зерне, выходом белков с гектара и продуктивностью, а прямая зависимость между продуктивностью и выходом белка с гектара у исследуемых сортов пшеницы.

Çapa təqdim etmişdir: Həsənova Qətibə a.e.d., dosent

Redaksiyaya daxil olma tarixi: 15.06.2021. Təkrar işlənməyə göndərilmə tarixi: 26.06.2021.

Çapa qəbul edilmə tarixi: 03.07.2021.